

(Əvvəli öten sayımızda)

Məcnunun yaşadığı mühitdə qadına münasibət birmenali idi: ailə ali eşq əsasında deyil, olsa-olsa adı məhəbbət əsasında qurulurdu. Ailənin ailə olması üçün ilahi eşq ehtiyac yox idi. Kişi öz səadətini özü qazanır və əksərin satın alır. Dədə-babadan qalmış bu ənənə heç kəsə qüsurlu görünmürdü. Ona görə də Məcnunun atası elçiliyə gedəndə Leylinin atasına deyir:

*Mən inci alan, sən inci satansan,
Əgər ağlın varsa, matahını sat.
Nə qədər baha qıymət qoysan
Artıqlaması ilə verməyə müşəriyəm* (73).

Göründüyü kimi, qız atası ilə oğlan atası arasında eşqdən və cavanların bir-birini sevməsindən heç sohbət getmər. Öz oğluna nəsihətində Məcnunun atası deyir:

*Havayı yerdən dövləti bada verma,
Dövlət varsa, kama çatmaq da olar.
Dövlət düyünləri açan səbəbdür,
Şahlıq üzüyünün firuzə (qasıdır)* (87).

hun qələbəsidir. Ruhı həyatda isə ölüm cəza kimi deyil, əcr kimi dərk edilir. Ruhı mahiyyətə tapılmış insan nəinki ölümən qorxmur, hətta müyyən mənada ölümü sevir. Məcnundaki "həyatdan əl üzmək" istəyi də bu deməkdir.

Məcnun şəxsiyyətində və Məcnun mənəviyyatında ruhun vücut üzərində təqib qələbəsi eşqin sayesində baş verir. Burada eşq bir vəsitiROLUNU OYNAYIR, dəha doğrusu, ruhun ifadə forması kimi çıxış edir. Eşq ateşi Məcnunun ruhunu ləzəyə gətirir, onun bütün ötəri həvəsləri, o cümlədən, yaşamaq həvəsi da bu atəşdə yanır yox olur. Ruh saflaşır. Zahidlik xisleti yaranır. Məcnun ibadət məqamına çatır. Məcnunun simasında Nizami Şərq dünyasının və Şərq bəşəriyyətinin islamiyyət ərefəsindəki ruhi vəziyyətinin bedii əksini yaratmışdır. Şərq dünyasının ruhu Allahı sevmək üçün həzir idi. Lakin bu dünya hələ öz rebbisini tapmamışdı. Məcnun eşqi məhz belə bir ərefənin ifadəsidir. Məcnun eşqi kimi ruhi bir vəziyyət məhz belə bir tarixi məqamda - bəşəriyyətin islam dininə ruhən hazırlıq ruhun qələbəsi olmaqla yanaşı, həm

etsə, ot yeməkdən qurtarar. Zahid öz cavabında söyləyir ki, ot yeməklə ona görə qane olub ki, şaha qulluq etmək-dən azad olsun. Şah zahidi başa düşür və ondan üzü isteyir.

Şaha xidmet etməklə azuqə qayğından azad olmaq, yoxsa ot yeməklə qane olaraq ruh qayğından azad olmaq? Birincisi cismiñ, ikincisi isə ruhun azadlığıdır. Şahın hacibi azadlığı yemək qayğından azad olmaqdə görürsə, zahid azadlığı mənəvi asılılıqdan yaxa qurtarmaqdə görür. Hacibin qarnı tox olanda, zahidin isə ruhu azad olanda onlar özlərini xoşbəxt hesab edirlər. Ona görə də hacib şaha, zahid isə Allaha xidmət edir. Azadlıq haqqında fikrini Nizami belə yekunlaşdırır:

*Qane olan həmişə nazanındır (əziddir),
Qane olmanın ağalığı (üstünlüyü) bundadır* (185).

Məcnun məhəbbətində subyektiv ruh mütləq azadlığa can atır, vücudun zindanından azad olur. Məcnunluqda fərdi insan ruhu özünə tapınır. Məcnunluq ruhun qələbəsi olmaqla yanaşı, həm

diyi kimi, şifahi ədəbiyyat nümunələri toplayan bir ziyan obrazı deyil. Bağdadlı Salam obrazının vəzifəsi başqadır. O, bir aşiq kimi Məcnunun əksidir, məcnunluğun inkaridir. Nakam məhəbbət onu da cəfalarla düber etmişdir. Salam özünü Məcnuna oxşadır, ona mürnidlik etmək isteyir, doğma şəhəri tərk edib səhərə üz tutur. Məcnun ona deyir:


*Kişi olsan da mənim tayim deyilsən,
Mən çəkdiyim qəmin yüzde birini çəkməmişən (202).
Dəmir kimi sərt olsan belə
Mənim kimisinin ahından əriyərsən
Mən özümü öldürənəm, sən özünü sevən (203).*

Salam süfrə açır və Məcnuna yemək təklif edir:

*Kişi təbiətə (igid) kişi olsa da,
Canının qüvvəsi yeməkdədir (204) deyir.*

Məcnun ona belə cavab verir:

*O xörək yeyəni mən yemişəm.
O adamın qüvvəsi çörək və halvadadır ki,
O, öz vücudu üçün qorxur (düşünür).*



*Mən ki, öz varlığımdan ayriyam,
Yeməməzlik necə məni hələk edə bilər? (204).*

Məcnun zahidsayağı vücudu öldürmiş, ruhu vücudun bəsət tələblərindən və ötəri həvəslərindən azad etmişdir. Eşq Məcnunun azad olmuş ruhunun mənəvi qidası, Leyli isə onun secdəgahıdır. Salamın vücudu yeməksiz yaşaya bilmediyi kimi, Məcnunun da ruhu eşqsız yaşaya bilmir. Salam eşqli bir həvəsin həsrətini çekir. Onun həvəsləi eşqi alışib da sənmüşdür. Ürəkda ondan yalnız yaniq yeri xatirə qalmışdır. Salam öz eşqsız həyatı ilə barışmış, eşqsız də yaşamağın mümkünlüyünə inanmışdır. Məcnunu da özü kimi bilir:

*Axırdı sən də sakitləşəcəksən,
Bu olub-keçənləri unudacaqsan.
Məhəbbəti coşdurun bu şöə
Gənclik odunun hərəkatindəndir.
Elə ki, kişinin gəncliyi sovuşdu,
O odlu kürə də soyuyar (204).*

Eşq əhl olmaq üçün Salam həddən ziyyəd ağıllı və müdrikdir. Lakin, o, sehv edir. Məcnunun dərdi həves dərdi deyil. Onun dərdi ruh dərdidir. Tanrı sorağında olan ruhun tanrısızlıq dərdidir. Bu ruh öz istinadığını eşqde tapmışdır. Məcnun deyir:


*İnsana xas olan şəhvani hissələrən
Təmizlənmək qüslü ilə pak olmuşam.
Nəfsin çirkinliklərindən xilas olub,
Özündəki həves bazarını kasad etmişəm (205).*

Elə ki, Salamın azuqəsi qurtarır, onun Məcnunla yoldaşlığı da sona çatır. Salam Bağdad'a yola düşür. Bu məqamda Nizami Məcnun eşqin vüseti və aşıqın şəxsiyyəti haqqında söz deyir.

Leyli-Məcnunun eşqinə bənzərsiz və müqayisəyə gəlməz bir hikmət olduğunu açıqlamaq üçün Nizami onu Zeyd və Zeynəb məhəbbəti ilə də müqayisə edir. Zeyd öz əmisi qızı Zeynəbə aşiq olur. Lakin əmisi Zeynəbə kasib Zeydə deyil, "qoluzorlu bir varlıya" əre verir. Zeyd bu əhvalatdan xəber tutan kimi

*Məcnunvari sərxoş düşüb qaldı,
Əl-ayağı (sanki) zəncirə bağlandı (209).*

(Ardı var)



■ Məmməd Qocayev

9 aprel 2016

WWW.KASPI.AZ

ARAŞDIRMA

15

AŞIQLIK ZİRVƏSİ

(“Leyli və Məcnun” haqqında)

Lakin nə atasının var-dövləti, nə də Nofəlin qılıncı Məcnunu eşq səadətine çatdırıbildi, baxmayaraq ki, dövr dövlət və güc dövrü idi. Məhz belə bir mənəvi züləmt dünyasında Məcnun eşqi şimşək kimi parladı, aləmi ani nura qərq etdi, Leyli və Məcnun eşqinin oduna dünya nurlandı və isindi. Sevənlər isə yanır külə döndü. Leyli-Məcnun əhvalatından sonra dünya əvvəlki dünya olaraq qala bilməzdi, çünkü o, Leyli-Məcnun eşqi deyilən hikmət görmüşdə. Şərq dünyasının mənəvi tekamülündə yeni mərhələ açılmışdı. İnsanlıq öz mənəvi kamiliyyinə doğru bir addım da yaxınlaşmışdı. Leyli və Məcnun eşqi bəşəriyyətin ruhi kamiliyyətin ifadəsidir. Kosmik sonsuzluq atom sonsuzluğunda təkrar olunduğu kimi, bəşəriyyətin de llahi axtarışları fərdin eşq axtarışlarında təkrar olunur. Məcnunun Leyliyə məhəbbəti bəşəriyyətin Allaha məhəbbətinə bənzəyir. Məhiyyətcə Məcnun eşqi mütləq varlıq qarşısında səcdə və ibadətdir. Bu eşq məhəbbətənən çox inama bənzəyir. Leyli və Məcnun eşqi bəşəriyyətin ruhi kamiliyyətin ifadəsidir. Kosmik sonsuzluq atom sonsuzluğunda təkrar olunduğu kimi, bəşəriyyətin de llahi axtarışları fərdin eşq axtarışlarında təkrar olunur. Məcnunun Leyliyə məhəbbəti bəşəriyyətin Allaha məhəbbətinə bənzəyir. Mahiyyətcə Məcnun eşqi mütləq varlıq qarşısında səcdə və ibadətdir. Bu eşq məhəbbətənən çox inama bənzəyir. Leyli və Məcnun eşqi bəşəriyyətin bəsət hissələr dünyasından ilahi inam dünyasına, empirik məişətdən dini aləmə keçid dövründə yaranmış ruhi və vəziyyətdir. Məcnun məhəbbəti məhz bu keçid dövrünün səsidi, İsləmin yaranma ərefəsidir. Alla-hı dərk etmək və onu tanımaqdən evvel insan özünü tanımlı, yəni təbii varlıqdan ruhi varlığa çevrilən idi. Məcnun eşqi məhz insanın özünü ruhi bir varlıq kimi tanımış və təsdiqidir. Ona görə də Məcnun ata-babaların müqəddəs sandıqları mənəvi və maddi dəyərlərdən imtina edərək, eşqə tapınır və bu ali ruhi dəyəri dərk edəndən sonra dünya malı onun gözündə bir heçə çevirilir.

Eşqde Məcnunun axtardığı və tapdı-ği hikmət ruhdur, ruhi vəziyyətdir, ruhi özünüifadədir. Burada Leyli bir behanə, eşq isə bir vəsidiir. Əsas məqsəd isə empirik varlıqdan ayrırlıb mütləq ruhi aləmə qovuşmaqdır. “Məcnunun alicənablılığı barədə” fəslində şair göstərir ki, Məcnun

*Həyatdan əl üzmək istərdi,
Bu yolda maşuqə bir bəhanəydi (209).*

“Həyatdan əl üzmək” - bu nə həyatdan bezəginlik, nə də eşqin cəfəsindən cana gəlməkdir. Bu, sadəcə olaraq, maddi və içtimai aləmin ruhsuz mövcudluğundan yaxa qurtarıb sifir ruhi aləmə qovuşmaq həsrətidir. Bu, ruhla təbiətin ezelə və əbədi mübarizəsində ru-

madığı bir dövrə - mümkün idi. Məcnun eşqi inam ərefəsidir, din ehtiyacıdır, onun tezliklə yaranacağına işarədir. De-yildiyi kimi, bu ərefənin əsas xüsusiyyətlərindən biri və en başlıcası insanın empirik həyatdan azad olub özünü ruhi həyata hazırlamasıdır. Məcnun belə bir təcridi keçmiş və imanın astanasında dəyənmışdır. Məcnun ölümə hazırlıq:

*Ölümün acılığından xəbərdar ikən,
Oraya yol tədarükü görürdü.
Yaşamaq çətin olduğundan
Onun çarəsini ölümün asanlığında axtarırdı
Məcnun ki, yol yoldaşı axtarmırdı,
Öz razılığı ilə bağlanma bağıını boşaldırdı ki,
Ölüm can şikarına çıxarkən
Dəsa “gətir”, desin “al”.
Ölüm gəmisində can qorxusunu vardi,
Düşərgə salması da onun qorxusundan idi (207).*

“Ömür gəmisindəki can qorxusu” bütünlüq insanlar üçün mövcuddur. Məcnun bu qorxudan azad idi. Həyatın özü ele qorxudur - ölüm qorxusu. Həyat ehtirasında həmişə bir ölüm qorxusu gizlənmiş olur. Əks təqdirde yaşamaq mümkün olmazdı. Məcnun bu qorxudan azad idi. Çünkü bu “can qorxusu” yalnız fiziki dirilikdə mövcuddur. Ruhi həyatda “can qorxusu” yoxdur, eksinə, ölüm həvəsi var. Məcnun məhz belə bir ruhi azadlığı çatmışdı. Məcnunda özünü fədə etmək ehtirası yaranmışdı ki, bu ehtirası o, aşiqlikdə ifadə edir. “Can qorxusu” olan kəsədə fədəkar eşq ola bilər. Məcnunun səhradakı həyatı onun fədakarlığınnı və təmənnəsizliyinin ifadəsidir.

Burada Nizami ifrat ruhi azadlıq məsələsini qoyur və bunulunda da XIX əsr mütefəkkirlerini bir neçə əsr qabaqlamış olur. Ölümə hazır olmayan kes həyatda can dostağıdır, dünyanın esiridir. Ölüm qorxusundan can qurtarmış insan, əsl mənada, azad insandır. Ruhən tam mənada azad olmaq məsələsi insanı həmişə maraqlandırıbmış və o, bu məsələnin həlli həmişə cəhd göstərmədir. Nizamın bu məsələni hələ XII əsrde qovması onun insan fəlsəfəsinin ehatəliliyi və dərinliyinə dəlalet edir.

Ruhi azadlıq məsələsindən söhbət gedəndə “Leyli və Məcnun”dakı zahid haqqındaki revayəti yada salmaq yerine düşərdi. Padşah meşhur bir zahidin komasına təşrif getirir. Onun yoxsulluğunu görüb soruşanda ki, bəs bu xarabada nəyle dolanırsan, zahid bir cəngət ot götürür deyir ki, bəs yeməyim budur. Şahın hacibi zahidə deyir ki, o, şaha qulluq

vücudun ifasıdır. Məcnunluqda vücuḍla ruh arasındakı tarazlıq pozulur - ruh vücudun inkar edir. Əgər Fərhad eşqində güclü vücud eşqin təsirindən bərk sarsılırsa, Məcnun eşqində vücud tam mənada inkar edilir, ruh qarşısında təsil olur. Məcnunluq həm də mühit, meisət, mənəsəb və s. həvəslər üzərində qələbedir. Subyektiv ruh özünü dərk edir, lakin sakitlik tapa bilmir. Sakitlik fərdi ruhun ilahi ruha qovuşmasında baş verə bilər. Eşqde damla damlaya qovuşur, imanda damla dəryaya qovuşur. Damla yalnız dəryada sakitlik tapa bilər.

İkinci mərhələ Qeysin məcnunluğudur. Məcnunluq eşqin en yüksək zirvəsidir. Bu məqamda Qeyş özünü də unutmaq dərəcəsinə çatır, mənliyindən imtina edir. Qeysin məcnunluğunu onun mühitdən təcrid olunmasıdır. Leylidən başqa o, heç kəsi görmək istəmir.

Üçüncü mərhələ Məcnunun səhra həyatıdır. Məhütə, cəmiyyətə, ailə ilə, hətta Leylinin özü ilə tam əlaqəni kəsən Məcnun vəhşilər arasında qərar tutur. O, Leylinin xəyalı ilə yaşayır və bir növ eşq zahidine çevrilir. Səhrada Leyli deyə fəryad edən, öz sevgilisinin adına şirin qəsidişər söyleyən Məcnun guşənişin, daim öz rəbbine ibadət edən zahidi xatırladır.

Məcnunluq Nizami tərefində məcazi və ya mistik bir məna kimi deyil, real bir vəziyyət kimi təsvir olunur. Ata-anasının və qohumlarının iztirabını görən Məcnun dərin sarsıntılar keçirir, lakin onlara kömək etməkdə gücsüz olduğunu etiraf edir. Leylinin xəyalından bir an bələ ayrıla bilməyen Məcnun öz ata-anasından ayrı düşməli olur. Məcnun tam mənada gerçəklidən ayrılmış və ruhi həyata tapınmış real xarakterdir. Ruhi həyatın, ruhi nəşənin və ruhi iztirabının ne olduğunu duyan kes, onları bir də bəsit həyat nəşələrinə deyişməz. Məcnunu öz ali ruhi vəziyyətdən nə fiziki, nə də ki mənəvi işgəncələr ayıra bilər. Eşq deyilən ruhi vəziyyəti yaşatmaq xatirine Məcnun hər şeydən imtina edir.

Məcnunun mənəvi mahiyyətini açmaq üçün şair onu Bağdadlı Salamın məhəbbəti ilə müqayisə edir. Bağdadlı Salam obrazı əsla, tedqiqatçılarından birinin de-